



NAXÇIVAN MUXTAR RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

Q Ə R A R

çıxarış

Naxçıvan Musiqi Kollecinin Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

“Naxçıvan Musiqi Kollecinin Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 08 iyun tarixli 111-06/S nömrəli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti **qərara alır:**

2. “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 8 may tarixli 60 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2-ci hissədən “ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və vahid nümunəli dövlət təhsil sənədi (diplom) almış şəxslərin orta ixtisas musiqi təhsili müəssisələrində,” sözləri çıxarılsın;

2.2. həmin Qərarla təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları” üzrə:

2.2.1. 2.1-ci bəndin birinci cümləsində “, habelə Naxçıvan Musiqi Kollecinin rəhbərliyi” sözləri “isə” sözü ilə əvəz edilsin;

2.2.2. 2.2-ci bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Müəssisələrində işləyən müəllimlər üçün həftəlik dərslər yükü 12 saat, yəni 1 (bir) stavka (həftəlik dərslər yükü 2 (iki) stavkadan artıq olmamalıdır) müəyyənləşdirilir.”.

2.2.3. 3.1-ci bənddən “orta ixtisas musiqi təhsili müəssisəsi üçün ali, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri üçün” sözləri çıxarılsın;

2.2.4. 4.3-cü bənd ləğv edilsin;

2.2.5. 4.4-cü bəndin birinci cümləsində “Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə” sözləri “Müəssisələrə” sözü ilə əvəz edilsin;

2.2.6. 4.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“4.6. Müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 60 faizini (30 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilirlər.”;

2.2.7. 6.3-cü bənddən “və Naxçıvan Musiqi Kolleci” sözləri çıxarılsın;

2.2.8. 6.9 - 6.11-ci bəndlər ləğv edilsin;

2.2.9. 6.12-ci bənddən “Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri üçün” sözləri çıxarılsın;

2.2.10. 6.15-ci bənddə “Orta ixtisas musiqi təhsili müəssisələri üçün test tapşırıqlarının ən azı 50 faizini (40 bal), uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri üçün” sözləri “Test tapşırıqlarının” sözləri ilə əvəz edilsin.

Naxçıvan Muxtar Respublikasının

Baş naziri

Səbuhi Məmmədov

Naxçıvan şəhəri, 23 iyun 2021-ci il